



## Elşən Mirişli

Gəncə şəhəri,  
tarixçi

**Hülakü xan Elxanlı Azərbaycan İmperatorluğunun qurucusu, Çingiz xanın nəvəsi, Münke xanın və Xurabay xanın qardaşıdır. Hülakü xan 1255-ci ildə Orta Şərqi torpaqların fəthini bitirmək məqsədi ilə Mengü xan tərəfindən bölgədəki ərazilərin hökməndən təyin edilmişdir.**

**Hülakü xan Çingiz xanın oğlu Toluy xanın və Kereit şahzadəsi Sörköktəni bəyi Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş həramı idi. Kereitlərin xristian inancına sahib olan Türk boyu idi. Hülakü xanın sevimli həyat yoldası, Kereit şahzadəsi Doqquz Xatun Türk olmaqla bərabər Hülakü xanın yaxın dostu və ordusunun sərkərdəsi Kit Buğa noyon kimi xristian idi.**

**Hülakü xanın qardaşı Münke xan 1251-ci ildə Çingiz xan İmperiyasının Böyük xanı oldu. 1255-ci ildə Münke xan (1251-1259) qardaşı Hülakü xanı cənub-qərbi Asiyada olan müsəlman dövlətlərini işğal etmək üçün böyük monqol ordusunun rəhbərliyinə gətirdi.**

Hülakü xan böyük ordu ilə Qaraqurumdan hərəkət edib Almalıq, Səmərqənd teriqi ilə Ceyhun çayını keçərək, İran'a daxil oldu. Buradakı kiçik hökumətləri bir-bir öz idaresi altında alıb. Ələmət qalasını mühasirəyə aldı. 1256-ci il noyabrın 19-da Hülakü xan heç bir müqavimət rast gəlmədən "məglubedilməz" "Ələmət" qalasını ələ keçirdi. Monqollar "Ələmət" qalasını hücum edərkən ismaililərin son hökməndə Rükneddin Xurşahın məsləhətçisi Xacə Nəsirəddin Tusi olmuşdu.

Azərbaycan türkű olan Tusi müqavimet göstərməyib Hülakü xana təslim olmayı məsləhət görür. Rükneddin Xurşah da onunla razılaşır. Hülakü bu işdə Tusi'nin əməyini yaxşı qiymətləndirir, öz şəxsi veziri edir. Hülakü ən ciddi işlərde Nəsirəddinlə məsləhətlişir, onun fikri ilə razılışır. Hülakünün Abbasilərin ərəb xilafətinə son qoymaq üçün Bağdadda hücum etmesinin de əsas səbəbkarı Tusi olmuşdu. Ələmət qalasının zəbsti ilə İsmailiyyə tayfası ortadan qaldırıldı.

Elxanlılar tarixdə "İran Moğolları" deyə yad edilməkdədir. Halbuki, Xorasandan diyari-Rum daxil olmaqla uzanan Elxanlı ərazisində əhəmiyyətli bir mövqə əzənən Azərbaycan məmlekəti idι ve Elxanlı dövlətinin paytaxtları da Marağa, Təbriz, Sultanıyyə kimi şəhərlər olmuşdu. Səkkiz Elxanlı hökmədən sikkələrində pulların kəsildiyi yeri "zərbi-Azərbaycan" deyə bildirmişdilər. "Mirat ül buldani Nəsiri" kitabında bu Elxanlı Dövləti Təbriz şəhərinə aid edilərək, "Azərbaycan hökməti" deyə tərif edilməkdədir. Buna görə, bu Elxanlı Dövlətinə "Azərbaycan Moğolları" demək daha doğru olardı. Lakin təəstüf ki, İndiye qədər tariximizi yazanlar hadisələri öz nöqtəyi-nəzərlərinə görə tehrif etmişlər. Elxanlı Dövlətinindən sonra gələn Çobanlılar və Cəlairilər ara-sıra İraqın ilhaqi ilə yalnız Azərbaycan hüdudunu daxilində idareyi hökumət etmişlər.

Hülakü xanın Elxanlı Azərbaycan İmperatorluğu zamanında iki milyon yənən monqollarla bərabər İran gəldi və bunların çoxu Azərbaycanda birləşdilər. Bu köçərlər haqqında Rəşidəddin, Vəssəf və Abdulla Kaşani tarixlərində məlumat vermişlər.

Elxanlıların qurduğu bu Azərbaycan İmperatorluğu zamanı türk olma-

yan xalq basqı altında qalıb, ölkəni tərk etməyə məcbur olurdular. Bir tərəfdən ağır vergilər (maliyyət) verməyə məcbur olan tatlar, tacik esillər, monqollar və türklerden ibarət olan ticaret ortaqlıqlarına (şirkət) gire bilməyib, ortaqların inhəsarında olan ticaret və dövlətin verdiyi etibar-dan və məhrum qalırdılar.

Nəticədə tət və pers tacirləri borclu düşüb, borclarını vera bilməyənə ailələri ilə birlikdə qulam olmağa məcbur olurdular. Ayrıca tatlar, taciklər, perslər orduya götürülmüşdülər, götürdükləri zaman isə xüsusi eləmetlə və ləqəbələ (heyvan ad-

Hülakü xanın generalı Quo Kanın rəhberliyi altında monqollar və türkler çəperlər və xəndeklər inşa edərək və mühasirə texnikaları və katapultları getirərək 29 yanvar 1258-ci ildə şəhəri mühasirəyə aldılar. Mühasirə standartları döyüşün vaxtını qısaltdı. Fevrallın 5-ne qədər Hülakün xanın ordusu Bağdad divarlarının sahəsinə nəzəret edirdi. Xəlifə dənəniş aparmağa çalışdı, ancaq qarşı təref imtina etdi. Hülakü ordusu fevrallın 13-de şəhəre daxil oldular və bir həftə şəhəri dağıtdılar. Ölenlərin sayı haqqında fikirler haçalanır və bu, asanlıqla sübut edile bilən deyil. Ölenlərin sayının kiçik qiyməti 90 mindir, yüksək qiymət isə

Tusini çağırtdırb onu sorğu-sualı tutur. Tusi dərhal məsələnin nə yerde olduğunu başa düşüb deyir: İndiye qədər çox xəlifələr ölüb və öldürülb, heç bir felakət baş verməmişdir. Abbasilərə gəldikdə isə demək lazımdır ki, Tahir Memunun əmri ilə Xorasandan gelib onun qardaşını, Məhəmməd Əlini öldürdü, heç bir şey olmadı. Mütəvekkili oğlu əmirlərle əlbi olub öldürdü. Münəccim və Mötəciri də esirler və qulamlar öldürdülər, bundan eləvə, bir çox başqa xəlifələr öldürülmüş, lakin dünyada heç bir felakət baş verməmişdir.

**Hüsəməddin Xacə Nəsirəddin Tusinin cavabından aciz qadığından Hülakü Bağdad üzərinə hücumə ke-**

demiyasını yaratmağa nail olur.

## Hülakü xanın Suriya kampaniyası

12 sentyabr 1259-cu ildə Hülakü xanın ordusu qərbe çıxış edir. Öndə Kit Buğanın qüvvələri hərəkət edir, sağ cinahda-Baycu və Şik-tur, solda-Sunçaq, mərkəzi ordunu Hülakü xanın özü idare edir. Elxanlı ordusu Hilati tutur, etraf dağlarında kürdləri dağıdırılar. Saleh Amidin (Di-yarbakır) işgalinə göndərilir, Hülakü xan isə Edessani tutur. Sonra isə Nisbin və Harrani işğal edir. Onlar Hələb şəhərini aldılar və 1 mart 1260-ci ildə xristian-kereit general

# Elxanlı Azərbaycan İmператорluğunun qurucusu Hülakü Xan



## HAŞHAŞİLERİN SONUNU GETİREN HÜLAGÜ HAN

lari ilə ) müəyyən edilərək, təhqir olunurdu.

Monqollar və türkər torpaqları iqtia şəklində ordularının komandanlarına verirdilər. Bu yerlərin əskinçiləri iqtia sahibi ordu komandanlarının reiyiyət olmağa məcbur olub, vəziyyətlərindən razı olmadıqları üçün öz ölkələrindən köç edirdilər. Bu zaman İraqda Fərat nəhrindən yeni qanadlar və su yolları açıldıq üçün tatların və perslərin çoxu İraqı –Əcəmin yeri ilə xalqı İraqa köçdüler və yerlərini türkər və monqollara buraxdilar. Qalanlar da monqollar kimi, türkər arasında əriyib türkəsdilər. İranda bu günə kimi pers əsillilər azılıqdadılar.

Hülakü dövründə Anadolulə səlcuqları da Elxanlı Dövlətinə bağlandı. Bütün Oğuz türkəri Elxanlı Dövlətində bir dövlət halına gəldilər.

### Bağdadın mühasirəsi

(1258)

**Hülakü xanın ordusu 1257-ci ilin noyabrında Bağdad üçün yürüşə başladı. Hülakü xan şəhərin yaxınlığında Daclərin şərqi və qərb sahilindən şəhəri mühasirəyə almaq üçün ordunu iki hissəyə böldü. Hülakü xan şəhərin təslim olmasını tələb etdi. Ancaq Xəlifə Mötəsəm Billah təslim olmaqdan imtina etdi. Abbası Xilafat ordusu qərb tərəfdən olan bəzi húcumları dəf etdi, ancaq növbəti döyüşdə məğlub oldu. Hücum edən Hülakü xanın ordusu bəndləri dağıtlılar və daşqın yaradıb xəlifənin ordusunu tələyə salıdılardı. Abbası Xilafat ordusunun çox hissəsi ya öldürülüb, ya da boğuldı.**

200 mindən 1 milyona qədər dəyişir.

Tarix kitablarının yazdırılmasına görə (məs. "Rozet üs-Səfa") Hülakü xan əvvəlcə Konstantinopol (indiki İstanbul) şəhərinə işğal etmək fikrində imis. Azərbaycan türkə vəziri Xacə Nəsirəddin Tusi onu bu fikirdən döndərək Bağdada, irticən mənbəyi Abbasilər Xilafətinə son qoymağa təhlükə edir. Sarayda olan başqa dövlət xadimləri, o cümlədən Xaqanın əmri ilə hücum edib-ətməməyi nücum elminə görə təyin etmək tapşırılmış, Hülakü xanı müşayiət edən münəccimlərdən Hüsəməddin, Hülakü Bağdada gedərsə, peyğəmbərin varisi, yer üzərində Allahın kölgəsi hesab edilən xəlifəyə el qaldırasa, rəməlin göstərdiyinə görə, böyük felakətlər baş verəcəyini deyir. Hülakü nücum neçə göstəridi: onları bir-bir saymağı tələb edir. Hüsəməddin monqol İmperatorluğu sarayındakı nüfuzuna, Münke xaqanın tapşırığına arxalanaraq heç bir şeyden əkinçənən Hülakü xanın deyir: "Xilafətə qarşı qalxməq yaxşı nəticə verməyəcəkdir, indiye qədər kim belə etmiş, Abbasilərə el qaldırılmış, hamısı məhv olmuşlardır. Əger indi de padşah məsləhətlərə qulaq asmayıb Bağdada hücum etse, altı felakət baş verəcəkdir: birinci-bütün atlar ölüb, əsgerlər xəstelənəcəklər, ikinci-günəş tutulacaq; üçüncü-yağış bir daha yağmayaçaq; dördüncü –səməm yeli əsəcək, dünən ya zələzəldən dağlıb virən olacaq; beşinci-yerdən ot bitməyəcəkdir; altıncı-böyük padşah olan Hülakü xan həmən ölücəkdir.

Hülakü sonra Xacə Nəsirəddin

çir və 1258-ci ilin fevralında Bağdadı alır.

Xəlifənin öldürüləməsi tərzi de çox maraqlıdır. Ümumiyyətə, Elxanlı Dövləti hökmətləri, o cümlədən Hülakü xan da fanatik bir adam idi. Bağdadı almasına baxmayaq, xəlifə Mötəsəmi öldürməkdə təredüdü edir, münəccim Hüsəməddinin dediklərinin doğru ola biləcəyindən də qorxurdu. Hüsəməddin Hülakü xanın gün tutulmasından çox qorxduğunu bilib təkrar edirdi ki, xəlifə öldürülərsə gün tutulacaq, dünya zülmətə bürünəcək, kainat məhv olacaqdır.

Hülakü bu bərədə Tusi'nin fikrini soruşduqda o deyir: Zəkəriyyə və Yəhya peyğəmbərləri öldürüb, heç bir gün tutulma-filan baş verməyibdir. Hüsəməddinin dedikləri de bos sözdür, ehtiyat üçün əmr edərsiniz xəlifəni bir keçəyə bürüyüb yavaş-yavaş əzisidirsindən, gün tutulmağa başlasa, açıb buraxarlar. Hülakü bələdə əmr edir. Bir az keçməmiş xəlifə keçədə boğulub ölüb, ne gün tutulur, ne dünya dağıllır, beləliklə, Abbası Xilafətinə son qoyulur.

Bu hadisə Hülakü xanın gözündə Tusi'nin hörmətinə daha da artırır və nəhayət, Tusi özünün çoxdan arzuladığı məşhur Marağa rəsədxanasının tikilməsinə lazım olan bütün vəsaiti Hülakü xandan alır, beləliklə, hem özüne, hem de bütün Şərqi və Türk mədəniyyətinə əzəmətli bir abidə olan rəsədxanani qurub başa çatdırır və dövrünün ən görkəmli astronom alimlərini başına toplayır.

Nizamülmükkün Bağdadda yarada bildiyi Nizamiyyə akademiyasından heç də geri qalmayan Marağa akademiyasından 7

Kit Buğanın rəhberliyi altında Elxanlı ordusu Deməşqi aldılar.

İşğal ordusu effektiv şəkildə Levant, Misir və Ərebistan yarımadasının güclü dövləti-Əyyubilər məhv etdi. 1260-ci ildə Əyyubilər hökmətləri Ən-Nasir Yusif Hülakü xan tərəfindən öldürüldü. Antioxiya knyazlığı (1098-1268) Elxanlı dövlətinin vassalı oldu.

### Öynə Cəllud Savaşı

Misir Məməlik Sultan Seyfəddin Outuz 1260-ci ilin sentyabr ayının 3-de Misir ərazisində Hülakü xanın ordusunun əksəriyyətinin geri qayıtmasından istifadə edərək Ketboğa noyonun 12 min kişilik ordusunu məğlub etdi. Savaşda Ketboğa noyon öldürüldü, savaş məməliklərin qələbəsi ilə başa çatdı.

### Ölümü

Aran, Şirvan və Gürcüstanın feodal hökmətləri de Hülakü xana (1256-1265) tabe idi. Hülakü xanın Azərbaycanda təşkil etdiyi Elxanlı Dövlətinin mərkəz kimi Marağa şəhərini binə və memur etdi. Vefatından sonra Azərbaycanda Təbriz şəhəri mərkəz oldu.

**Hülakü xan 1265-ci ildə vəfat etmiş Umiyya gölündə yerləşən Şah adasında dəfn olunmuşdur. Onun dəfnı çoxlu insan qurban edilən tək Elxanlı dəfnı olmuşdur. Hülakü xandan sonra oğlu Abaqa xan hökimiyyətə gəldi. Elxanlı Azərbaycan İmperatorluğu 1256-1336-ci illərdə mövcud olmuşdu. Tariximizin dövlətçiliyimin ən parlaq səhifələrindən bırdır.**